

**AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI ŞURASININ
QƏRARI**

Bakı şəhəri

№ 268/2

11 noyabr 2015-ci il

«Sərbəst auditorlar və auditor təşkilatları tərəfindən 2015-ci ilin I yarımilliyi üzrə təqdim edilmiş hesabatlarının təhlili və tövsiyələrin hazırlanması» barədə

Auditorlar Palatasının 2015-2017-ci illər üzrə iş planının 1.9-cu «Sərbəst auditorlar və auditor təşkilatları tərəfindən 2015-ci ilin I yarımilliyi üzrə təqdim edilmiş hesabatlarının təhlili və tövsiyələrin hazırlanması» bəndinə uyğun olaraq Sədrin elmi-metodik məsələlər üzrə müşaviri N.Talıbov və Analitik informasiya və təhlil şöbəsi (R.Cəfərli) tərəfindən hazırlanmış materialı müzakirə edərək Auditorlar Palatasının Şurası

QƏRARA ALIR:

1. “Sərbəst auditorlar və auditor təşkilatlarının 2015-ci ilin I yarımilliyi üzrə təqdim edilmiş hesabatların təhlili və tövsiyələrin hazırlanması”na dair təqdim olunmuş material bəyənilsin (əlavə olunur);
2. Audit sistemində informasiya və təhlil işlərinin təkmilləşdirilməsi məqsədilə statistik məlumatların əldə olunması və işlənilməsində yüksək texnologiyaların tətbiqinin genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilməsi təmin edilsin;
3. Auditin əhatə dairəsinin dəqiqləşdirilməsi üzrə hüquqi mexanizmin müəyyən edilməsi, müstəqil auditorun hesabatının təsərrüfat subyektinin maliyyə hesabatlarının tərkib hissəsi kimi tanınması istiqamətində tədbirlər həyata keçirilsin;
4. Könüllü və əlaqədar xidmətlərin genişləndirilməsi üzrə tədbirlər sistemin reallaşdırılması, səmərəlilik, uyğunluq və digər auditlərin tətbiqinin genişləndirilməsi istiqamətində müvafiq işlər həyata keçirilsin;
5. Məcburi audit obyektləri tərəfindən maliyyə hesabatlarının müstəqil auditor hesabatı ilə birlikdə dərc etdirilməsi istiqamətində tədbirlər davam etdirilsin;
6. Vahid məlumat reyestrindən istifadə etməklə auditdən yayınan məcburi audit subyektləri barəsində ətraflı informasiyanın əldə olunması, həmin subyektlərə Palata və onun tərəfdaşları (Azərbaycan Respublikası Vergilər Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi) tərəfindən müvafiq bildirişlərin göstərilməsinin təşkili sahəsində əməli tədbirlərin görülməsi təmin edilsin;
7. Sərbəst auditorların və auditor təşkilatlarının reyting cədvəlinin hazırlanması və cəmiyyətə açıqlanması vasitəsilə ilk onluqda yer tutan sərbəst auditorlar və auditor təşkilatları barədə həvəsləndirici məlumatların yayılması üzrə müvafiq işlər həyata keçirilsin;

8. 5 qabaqcıl xarici investisiyalı auditor təşkilatının:

- "Baker Tilly Audit Azərbaycan" MMC (idarəedici partnyor – Ziya İbrahimov);
- "Caspian Business Consultants" MMC (director – Rauf Həsənov);
- "BDO Azərbaycan" MMC (direktor – Yunis Salayev);
- "HLB Azərbaycan" MMC (direktor – İslam Bayramov);
- "Grant Thornton" MMC (direktor – Farouk Mohamed).

5 qabaqcıl yerli auditor təşkilatının:

- "Biznes-Audit" MMC (direktor – Əliyev Məhərrəm);
- "İqtisadçı Audit" MMC (direktor – Çingiz Abbasov);
- "L.B. Audit Xidməti" MMC (direktor – Lamiyə Bayramova);
- "ANR Audit" MMC (direktor – Namiq Abbaslı);
- "İmdad Audit" MMC (direktor – İlham Süleymanov).

5 qabaqcıl sərbəst auditorun:

- Soltanov Qulu;
- Əliyev Xaləddin;
- Şirinov Yasin;
- Hüseynov Şəmşinur;

- İsgəndərov Səmədin məcburi auditin icra olunmuş müqavilə məbləğində xüsusi çəkisinin yüksək olması qeyd olunsun;

9. Palatanın müvafiq struktur bölmələrinə (Q.Bayramov, S.Gülməmmədov, M.Abbasov, V.Rəhimov, R.Cəfərli, F.Məmmədov) və müvafiq Komitələrə tapşırılsın ki, 2015-ci ilin I yarımilliyi üzrə nəticələrinə görə aşağı göstəricilərə malik auditor təşkilatları və sərbəst auditorların problemlərinin öyrənilib əməli köməklik göstərilməsi təmin edilsin;

10. Dövlətin, təsərrüfat subyektlərinin və auditorların mənafələrini müdafiə etmək, cəmiyyətdə maliyyə şəffaflığının artırılmasında auditin rolunu yüksəltmək, məcburi auditdən keçməli olan təsərrüfat subyektlərini auditə cəlb etmək məqsədilə auditin mövcud problemləri və inkişaf istiqamətləri mövzularında mətbuatda mütəmadi olaraq materiallar dərc etdirilməsi, habelə Palatanın rəsmi internet səhifəsindən istifadə etməklə maarifləndirmə, məlumatlandırma və interaktiv sorğuların aparılması işləri davam etdirilsin;

11. Hazırlanmış tövsiyə və təkliflərin Auditorlar Palatasının 2016-cı il üzrə İş Planına daxil edilməsi təmin edilsin;

12. Bu qərarın mətninin Palatanın internet səhifəsində yerləşdirilməsi təmin edilsin.

ŞURANIN SƏDRİ

V.NOVRUZOV